

Zaqatala: mədəniyyətə qayğı dünənimizə, bugünümüzə, gələcəyimizə qayğıdır



Bu reallıqdır və tarixin süzgəcindən keçən ifadələrdir. Milli mənəvi dəyərlərin, tarixi abidələrin, mədəni irsimizin qorunub saxlanması, nəsillərdən-nəsillərə erməyən edilməsi, gələcəyə ötürülməsi, əlbəttə, dövlətin mədəniyyətimizə göstərdiyi dəstəyin, diqqətin sayəsində daha güclü və səmərəli olur. Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətində bütün bunların aydın təzahürü öz əksini tapıb. Son on illiyin nəticələri deməyə əsas verir ki, sözügedən qurum dövlətin, o cümlədən müvafiq nazirliyin, rayon icra hakimiyyətinin diqqət və qayğısı ilə böyük inkişaf yolu keçmişdir. **Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakışiyeva** rəhbərlik etdiyi sahənin inkişafından, qazandığı uğurlardan danışarkən dedi ki, son onillikdə Zaqatala şəhərində, ayrı-ayrı yaşayış məntəqələrində 41 mədəniyyət müəssisəsində əsaslı və cari təmir işləri aparılmış, 15 mədəniyyət müəssisəsi tikilmiş, 28 tarixi abidədə cari və əsaslı təmir aparılmış, 14 xatirə kompleksi inşa olunmuşdur. 2006-cı ildən mədəniyyət və turizm şöbəsi kimi fəaliyyətini davam etdirən müəssisənin tabeliyində hazırda 3 folklor, 3 diyarşünaslıq, 3 sənətkarlıq klubu, 2 diyar-

şünaslıq, 3 sənətkarlıq evi, 18 mədəniyyət evi, 28 klub, Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Tarix Mədəniyyət Qoruğu, Heydər Əliyev parkı, Dövlət Rəsm Qalereyası, Uşaq İnəcəsənət Məktəbi, Kitabxanalar sistemi nəzdində 54 kitabxana var. Həmin mədəni maarif müəssisələri vasitəsilə əhaliyə lazımi səviyyədə xidmət göstərilməsinə xüsusi diqqət yetirilir.

Gündəlik həyatımızı mədəni inkişafsız təsəvvür etmək mümkün deyil. Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahəyə yüksək diqqət yetirilməsi sayəsində mədəniyyətimizin yüksəlişi mədəni irsimizin mühafizəsi, istedadların aşkara çıxarılması və yetişdirilməsi mədəni maarif ocaqlarının şöbələrinin genişləndirilməsi əhaliyə mədəni xidmətin yaxşılaşdırılması dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Yuxarıda qeyd etdiyim kimi, bütün bunlar rayonumuzun timsalında da aydın görünür. Tarix və mədəniyyət abidələrinin qorunub saxlanması, tariximizin yaddaşı kimi onların hər birinin yaşatdığı yüksək mənəni bu günün gəncliyinə çatdırılması, gələcəyə erməyən edilməsi bu baxımdan diqqəti cəlb edir. Rayonumuzda Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarına əsasən dövlət tərəfindən qorunan 108 abidə qeydə alınmışdır. "Pəri qala"sı, "Armatay qala"sı, "Cingöz qala"sı, "Şeytan qala"sı, "Zaqatala qala"sı, Alban məbədləri, məscid və minarələri öz qədimliyi və unikalılığı ilə seçilir. Onların hər biri rayonumuza gələn turistlərin, qonaqların böyük marağına səbəb olur. Rayonumuzda tarixi baxımdan beynəlxalq əhəmiyyət daşı-

yan abidələrin tarixi yerlərin öyrənilməsinə, təbliğ olunmasına lazımi qayğı göstərilir. Tarix mədəniyyət qoruğuna, tarix diyarşünaslıq muzeyinə, o cümlədən rayon ərazisindəki müxtəlif abidələrə əhalinin sərbəst ziyarətinin təşkilinə xüsusi önəm verilir.

Milli mənəvi dəyərlərimizin qorunması, gənclərin vətənpərvərlik hislərinin artırılması məqsədilə keçirilən tədbirlərimiz də öz dəyər və əhəmiyyətinə görə yaddaqalan olur. ABŞ-ın Azərbaycandakı səfirliyinin dəvəti ilə ölkəmizə gələn Rond Street teatri fevralın 18-də rayonumuzun teatrsevərlərinin də qonağı olub. Rayon Mədəniyyət mərkəzində oynanılan "Ay dövryyəsi" adlı tamaşa ABŞ səfirliyinin "Sülh naminə icma dramı" proqramı çərçivəsində reallaşmış. 20 Yanvar faciəsi, Xocalı soyqırımı ilə əlaqədar keçirilən müxtəlif tədbirlər gənclərin vətənpərvərlik təbiyyəsində böyük rol oynayır.

2015-ci ilin noyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə elmi metodik mərkəzin nəzdində "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" yaradılmışdır. Buna uyğun rayonumuzda da "Zaqatala rayon gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" fəaliyyətə başlamışdır. Qrupun ilk toplantısında dünya xalqlarının mədəniyyəti ilə tanışlıq, gənclərin bu barədə məlumatlandırılması, dünya xalqlarının incəsənət nümunələrinin öyrənilməsi ilə əlaqədar tədbirlər keçirilmişdir. Artıq rayonumuzda 8 ölkəyə həsr olunan tədbir həyata keçirilmişdir.

Respublikamızda turizmin inkişaf etdirilməsi ilə əlaqədar geniş tədbirlər həyata keçirilir, bir-birindən zəngin və maraqlı, əhəmiyyətli

yətli proqramlar qəbul olunur. İndi Azərbaycan bu istiqamətli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Zaqatala da bu baxımdan mühüm rol oynayır. Qeyd etdiyim kimi, Zaqatala öz tarixinə görə qədim şəhər olduğundan burada müxtəlif dövlətlərə aid çoxlu sayda tarix və memarlıq abidələri var. Rayonumuza gələn turistlərin diqqətini daha çox cəlb edən yeddinci əsrə aid Alban kilsəsinə, ondüzdüncü əsrdə tikilən Cingöz qalasını, 5-ci əsrlə səsleşən Pəri qalasını, həmçinin Mosul kəndində yerleşən Minarəni, Mazıx kəndindəki şələni, rayon mərkəzindəki Zaqatala qalasını və başqalarını buna misal göstərmək olar. Həmin tarixi abidələr turistlərin daha çox marağına səbəb olan ünvanlardır. Dəniz səviyyəsindən 600-3600 metr hündürlükdə yerleşən 1929-cu ildə yaradılan, ərazisində 1000-ə yaxın bitki növü olan Zaqatala Dövlət Təbiət Qoruğu ekoturizm üçün ideal şəraiti olan ünvandır. Bir sözlə, rayonumuzda yerli və əcnəbi turistlərə fəal xidmət göstərilməsi məqsədilə 4 turizm marşrutu yaradılmışdır.

Respublikamızın dilbər guşələrindən olan Zaqatalada zəngin mədəniyyət tarixi, çox-çox qədimlərlə səsleşən ünvanlar, bugünün tələbi ilə ayaqlaşan gözəl istirahət mərkəzləri olduğu kimi bura pəhan gətirənlərin həmin xidmətlərdən yararlanmaq bəhrələnməsinə təkan verən xidmət işçiləri də var. Onların hamısının fəaliyyətinin özəyini bir amal təşkil edir, mədəniyyətimizin dünənini, bugününü öyrənmək, sabahının daha zəngin olması üçün çalışmaq hər kəsin, bütövlükdə hamının doğma işidir.

Rasim AMANOV,
"Respublika".